

Vilayət Eyvazov Pakistanın Azərbaycandakı səfirini qəbul edib



Daxili işlər nazi-
ri, general-polkovnik Vilayət Eyvazov fevralın 17-də
Pakistanın ölkəmizdən fəvqələdə
ve salahiyəti səfiri Bilal Hayeni
qəbul edib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumat
göre, strateji müttəfiqlər olan iki dövlət arasında
əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan
Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da
genişlənməsinə her zaman xüsusi ömər verdiyini diqqət
çətdirən daxili işlər naziri V. Eyvazov beynəlxalq
ələmde və regional təşkilatlar çərçivəsində dost və
qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini
her zaman birmənli şekillədə dəsteklədiyini məmən-
luqla qeyd edib.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində son il-
ler bütün sahələrdə inkişaf və təreqqinin müşahidə
olunduğunu qeyd edən nazir, iki dövlətin Daxili İşlər
Nazirlikləri arasında sən illər six münasibətlərin
mövcüdüldündündən, imzalanmış beynəlxalq hüquqi
sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla,
xüsusi narkotiklərin qanunusun dövrüyəsine, qeyri-le-
gal müraciyyəti və insan alverinə qarşı mübarizəde
birge səyərin göstərilməsindən, eməliyyat məlumatla-
rinin mübadiləsindən məmənluğunu bildirib, qarşılıq-
lı səfərlərin, bu görünüş birge işbirliyinə dənə
dərinləşdirilməsinə öz töhfəsini verecəyinə əminliyini ifa-
edib.

Səmimi qəbula görə təşkər edən Bilal Haye döv-
letlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq
münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu
öne çəkər xüsusi son illər ərzində bütün sa-
hələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə
yaradılmış sabitlik və əmin-amaniyətdən, respublikam-
ızın, onun paytaxtının dünyanın en təhlükəsiz dövlət və
şəhərlərindən biri olmasından məmənluğunu bildirib.
Burada fealiyyət göstərdiyi qisa zaman əsasında
Azərbaycanda mövcud olan əmin-amaniyətdən, təhlükə-
səsiz şəraitdən razılığını ifade edən səfir, əməkdaşlığı
bütün sahələrdə dəha da inkişafına öz töhfəsini ve-
reçəyini diqqət çətdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsə-
lələr də müzakirə olunub.

"Bacarıqlarının qiyamətləndirilməsini istəyənlər ərizə ilə müraciət edə bilərlər"

Qeyri-formal yollarla elə edilmiş bilik, bacarıq,
səriştə və təcrübələrin qiyamətləndirilməsini isteyen
şəxslər bunun üçün ərizə ilə müraciət edə bilərlər.

Adalet.az-in məlumatına görə, buna təhsil naziri
Emin Əmrullayev sosial şəbəkədəki şəhifisində yazır.

Nazir bildirib ki, Təhsildə Keyfiyyət
Təminatı Agentliyi qeyri-formal və in-
formal yollarla elə edilmiş bilik, bacarıq,
səriştə və təcrübələrin qiyamətləndirilməsini he-
yata keçirir. Bu proses çərçivəsində vətəndaş fərdi qay-
dada yiyələndi. İxti-
sas üzrə Təhsildə Key-
fiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edə və
qiyamətləndirilmədən biləvəsiti istirak edə bilər.

Komissiya tərefindən qiyamətləndirilmə problemləri araplıdan
sonra yüksək nəticə göstərmiş eriçəcələr dövlət nümu-
nəni sənədli (sertifikatla) təltif olunacaqlar. Nazirlər
Kabinetinin qərarı ilə təsdiq olunan müvafiq qaydaya
əsasən öz peşə ixtisası üzrə bütün modullardan sertifi-
kat əldə edən vətəndaşlara ilə peşə təhsilinə bərabər
dövlət nümunəli diplom verilir.

Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən bu sənədlər tələb olunur

Azərbaycandan
hava yolu ilə Tür-
kiyə, Rusiya, Ukrayna və Gürcüs-
tana səfər edən
şəxslərdən tələb
edilən sənədlər
müəyyənəlsən.

Adalet.az-in mə-
lumatına görə, bu
barədə Dövlət Müraciəti Xidmetinin (DMX) reisi Vüsal
Hüseynov bildirib. Onun sözlərini görə, Rusiya, Ukrayna və
Türkiyəyə səfər edən şəxslər üçən 48 saat
at evvel alınmış COVID-19 testinin (PCR metodu ilə)
negativ nəticəsi. (Rusiyaya üçün test nəticəsinə göstə-
rən tibbi arayış rus və ya ingiliscə dilində olmalıdır). Türk-
iyəyə səfər edən 6 yaş çatmamış uşaqlardan test
nəticəsi tələb olunmur).

Ukraynaya səfər edən şəxslər əlavə olaraq siyorta
şəhədətnaməsi və Ukraynada yaşama icazəsi və ya
Ukrayna vətəndəsinin ilə üzvü olmadığı təqdirdə isə
maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı,
nəğd pul və sair) təqdim etmelidir.

Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya
(her iki dozdan vurulması) haqqında sənəd
teqdim etmelidir.

DMX reisi bildirib ki, quru yolu ilə səfər etmək istə-
yen şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirlilik-
lərinə (konsuluqlarına) müraciət etməlidir.



Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

Baş prokuror Kamran Əli-
yevin rəhbərlik etdiyi nüma-
yəndə heyətinin Türkiyə Res-
publikasına rəsmi səfəri çə-
rçivəsində Türkiyə Ali Məhkə-
məsinin sədri Mehmet
Akara ilə görüş keçi-
rib.

Baş Prokurorluğun Metbuat idmətindən
Adət.az-a verilən məlumat
göre, görüş zamanı ölkələrimiz
prokurorluq, məhkəmə və
ədliyyə orqanları arasında
əməkdaşlığın yüksək seviyyədə
olduğu bildirilərək, ötən
müddət ərzində hakimlər
və prokurorların ixtisas-
larının artırılması məqsədile
qarşılıqlı seferlərin təşkil edil-
məsi və semərli hüquqi əmək-
daşlığı bundan sonra da davam
etdiriləcəyinə əminlik ifa-
dən olunub.

Baş prokuror qeyd edib ki,
2020-ci ilin sentyabrın 27-dən
başlayan Vətən mühərabəsinin
ilə anılanın Türkiyə Respub-
likasının rəhbərliyi və xalq ölkə-
məməzə öz siyasi və mənəvi

dəstəklərini nümayis etdirmək-
le bir milət, iki dövlət oldu-
muzu bir dəha bütün dünyaya
nümayis etdi.

Mehmet Akara bir dəha ölü-

hittin Özdemirli görüş zamanı
Azerbaycan Respublikası Baş
Prokurorluğunun Elm-Tədris
Mərkəzinin Türkiyənin Ədliyyə
Akademiyası ilə əməkdaşlığın
pespektivlərinin prokuror və müsən-
tiqliklərinin Türkiyənin Ədliyyə
Akademiyasında keçirilən ixti-
sasartırma kurslarında istirak
məsələləri müzakirə olub.

Həmçinin nüma-
yəndə heyəti Ankara bölgə apellyasiya
məhkəməsini ziya-
redərək məhkəmənin
Baş prokuroru Hü-
seyin Çınar və sedri Ramazan
Aksala göründü. Nümayəndə
tərikət prokurorluğun və məh-
kəmənin fealiyyəti haqqında
məlumatlandırılaraq yaradılmış
şəraitlə, məhkəmə iclas zalları
və dindirmə otaları ilə tanış
olub.

Görüşlərdə ölkəmizin Tür-
kiyadakı fəvqələdə və sal-
hiyyəti səfiri Xəzər İbrahim
iştirak edib.



həmçinin xalqımızı Vətən mü-
hərabəsində qazanılmış qlebə
təbəqələr təbrik edərək Tər-
kiyənin daim gəradsa Azərbay-
can xalqının yanında olduğunu
bildirmiş və gələcəkdə Azər-
baycanı her zaman olduğu kimi
destəkləyəcəyini qeyd edib.

Daha sonra nümayəndə
heyətinin Türkiyənin Ədliyyə
Akademiyası ilə tanışlığı baş tutdu.

Akademiyadan rektoru Mu-

Ya xoşluqla, ya da...

Rusiya Dövlət Dumasının MDB məsələləri
komitəsinin sadri Leonid Kalaşnikov Dağılıq
Qarabağda faşist elaltı Qaregin Njdeyə hey-
kel qoyulmasına sərt etirazını bildirib və bunu
texribat adlandırdı. Məsələyə bağlı Moskva-Bakı
portalına açıqlama verən deputat deyib ki,
bu abidəni qoynanların əsas niyyəti qarşı
tərəfinəsəbərliyə oynamaq və onu təxibətə
çəkmək. Daha sonra o bir müddət əvvəl
Njdenin Rusiyada geniş şəkildə təbliğ olun-
ması şəxson arasdırıldı və Krasnodar vilayətinin Arma-
vır şəhərində onun şərafına qoymulmuş xatirə lövhəsinin neca sökülməsin-
den danışır: "...Məlum oldu ki, abidə hətta
yerli icra orqanlarının razılığı olmadan qoymulub. Mən bu faktı öyrəndikdən sonra
məsələyə yaxınlaşdırmaq və sorğular
verdim. Yerli fəallar da bu işə qoşulub və
bəzibildikdən həmin lövhənin sökülməsinə nail
olduq".

Xatırladaq ki, bu abidə heç də yuxarıda deyil-
diyi kimi müxtəlif ünvanlara göndərilen "sorğu-
lar" nəticəsində sökülməmişdi. Həmin vaxt et-
riaz piketlərin keçirilməsinə, müxtəlif ünvanlara
çoxsaylı petisiylər göndərilməsinə baxmayaq
heç bir tədbir görülmədi. Xatirə lövhəsinin sökülmə
məqsədliyən "Rusiya erməniləri ittifaqı"na iki həf-
təlik müddət qoyulması və bağlı ultimatumda
məhəl qoyn olmadı. Bütün hüquqi və siyasi re-
sursları tükenəndən sonra haqlı olaraq məsələni
zorakı əsərlərə həll etməli oldular. Şəhər dumasında
deputat Aleksey Vinoqradov günün günor-
çağı abidəni büsbütlən, qara rəng boyadıq-
dan sonra onu demontaj etdilər. Nəcə deyərlər,
pazı pazla çıxardılar. Njdenin Xocavənddəki



heykeli Rusiya sülhəmərlərinin nəzarəti altı-
da olan ərazidə yoxulub. İndi alman fəzizmizi üzə-
rində qeləbəni az qala bir nömrəli milli ideologiya-
si siyəyyəsi qaldırıbmış və dövlət hərçələ-
rinin "Balıq at daryaya, balıq bilməsə də, xalıq bilər".
Gənc yaşılarından mən bu atasının
başqa cür ifadə eləmədim asırələrinin
bırında: "Balıq at daryaya, heç Allah da
bilməsin, özün kili bilərsin". Yəni ki elə-
diyin yaxşılığı görə Allahla minnət sol
bilməməlidir".

Odur ki, istesələr təkər qəder ruslar da qati-
tılı olan Njdenin heykəlini bir günün içinde, özü
da xoşluqla ordan qötürələr. Ne Paşinyandan
çəkincəkləri var, ne da Araikden.

Onlar xoşluqla göttürməsələr, gec-tez özü-
müz Armavirdəki kimi zor gücünə göttürməyə
məcbur olacaqı. Sadəcə, adamın drona ha-
yifi gəlir.

M. Məmmədov



Səxavət Məmməd

Kimlərə elə düşünür ki, bir-
iki dəfə yazıb, bezəkə. Əslə!
Problem həll olmadan bezən

Demək, Ağdamda könüllülər
problemələri həll ol-
duğu kimi qalır. Məsələ barədə 1-
ci Ordu Korpusunun da, Müda-
fiə Nazirliyinin da xəberi var.

Nazırlik problemləri yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Cənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Cənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi problemləri bağlı
komissiya yaradıb. Lazım olan
yərə müraciət edilib. Deyiblər
ki, bəs biz həll edə bilmirik, gə-
din məhkəməye verin. Mənə
göre bu nazirliyin acizliyidir.

Çənubi proble

"Azərbaycan demokratik ölkədir və demokratik dəyərlərə hər zaman hörmətlə yanaşır"

Müsahibimiz deputat Cavid Osmanov-dur.

- Cavid müəllim, məlumdur ki, Azərbaycanda gənclər siyaseti hökumətin prioritet sahələrindən biridir. Son zamanlar həyata keçirilən kadr siyasetində də bəz bunun şahidi olur, ki, asasən gənc kadrər öncəkilir. Parlamentin gənclər və idman komitəsinin üzvü kimi bu gün gənclərin ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə fealiyyətin necə qiymətləndiriləcədir?

- Ölkəmizdə gənclər siyasetinin əsası ümumiyyətli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Həttə Sovetlər dönməndə ulu önder Heydər Əliyev Respublikamız rəhbər seqiliyində qısa müddət sonra ölkə gencliyinə olan münasibət dəyişdi. Bele ki, Azərbaycanda ali təhsil müəssisələrinin yaradılmasında və eyni zamanda azərbaycanlı gənclərin Sovetlər Birliyinin müxtəlif respublikalarına ali təhsil almağı gəndərlərini ölkədə gənclər siyasetinin əsasının qoyulmasına göstərmişlər. Müstəqillik dövündə də bəz bunun şahidi ola-

ğır. Ölkənin çətin günlərində xalqın tekdil teleb-i ilə hakimiyətə gələn ulu önder Heydər Əliyev mehz həmin çətin günlərdə belə ölkə gencliyini unutmadı. 1996-ci il fevralın 2-de Azərbaycan Gənclərinin Birinci Formunun keçirilməsi, bir il sonra həmin tarixin ulu önder Heydər Əliyevin Sərəncamı ilə Gənclər Günü kimi təsis edilmişdir. Gənclərin əsaslarından hesab edilir. Əsası ulu önderimiz tərəfindən qoyulan və cənab Prezidentimiz münasib dövrün telebələrə çərçivəsində həyata keçirdiyi gənclər siyaseti nticəsində ölkə gəncləri davamlı olaraq dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanlı gənclərinin dövlət programları çərçivəsində dünən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları, sonradan həmin gənclərin müxtəlif vəzifelərə təyin olunmalarını, həmçinin gənclərin özünəməşşəllüq proqramlarını

- Bilərsiniz, ölkəmizdə gənclərin inkişafı üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Biz buna misal olaraq gənclərin xarici ölkələrə ali təhsil almalarını, eyni zamanda nüfuzlu ali təhsil müəssisələrinin ölkəmizdə filiallarının yaradılmasını, ölkədə hər bir sahada gəncləre böyük etimadın gəstirlərək vəzifelərə təyin olunmalarını, həmçinin gənclərin özünəməşşəllüq proqramlarını



celb edilmesini qeyd edə bilərik. Bir qədər de konkretləşdirək, ANAS Xidmet, DOST Mərkəzlərində gənclərin işləmənən, gənclərin sahibkarlıqları dövlət tərəfindən xüsusi destəyin göstərilməsi Azərbaycan gencliyinin inkişafına hədəflənmişdir. Bu sahədə Heydər Əliyev Fondu və Fondu Prezidenti çox hərəkəti Mehriban xanım Əliyevanın müstəsər hərəkəti olur. Azərbaycanlı gənclərinin müxtəlif vəzifelərə təyin olunmalarını, həyata keçirilən kadr siyasetində də özünü birzə verir. Müasir Azərbaycan gencliyi intellektual, yüksək dönyəyərək, innovativ biliyə malik gənclikdir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında feal iştirak edir və elm, idman, mədəniyyət, incəsanet, bir səhər hər bir sahəde Azərbaycan beynəlxalq aləmdən ləğvinə qədər edilir.

- Gənclər dəstək olaraq dövlət tərəfinin müxtəlif dövlət proqramları və digər layihələr həyata keçirilir. Bu tədbirlərin gənclərin formalaşmasında və fealiyyətlərinde nə kim rol var?

İkinci Qarabağ müharibəsinin iştirakıcı Abbasov Pərviz Çingiz oğlu Adalet.az-a müsahibə verib.

- Pərviz bay, müharibədən qalib ayrılan döyüşünçün içinde hansı hissələr olur?

- Hansı gözəl hissələr varsa, onlar da olur. Qurur, sevinc, xosbəxtlik.

Amma bunlar həminin keçirə biləcəyi standart hissələrdir. Başqa məsələlərdə de sevindilər, amma burdakı sevinc hissə bir az izahi, təsviri çətindir.

Bu onusuz da axır-əvvəl olmamı idi, o da nə görəz ki, mənə da qismət oldum. Gətirdik, iştirak edəlik, qalib əsgər kimi ayrıldıq.

dam məscidində olanda bunu hiss elədim. O cümlədən digər yerlərdə.

- Pərviz bay, sevincin olduğunu qədər mühabibe həm de dəhşətildi. Dostların, yoldaşların, yaxınların şəhid olması.

- Hə, eledir. Çok ağır o. Məsələn, həmişə bir yerde olduğunu, alt-üstü kravatda yatalığın biri şəhid olur, onun yeri boş qalır...

- Oldumu çok yaxın xatirələrin olduğunu yoldaşın şəhid əlsin!

- Çok oldu. Qazi olanlar da, şəhid olanlar da. Bir əsgər yoldaşımız var idi. Yaxşı əl bacarığı var idi. Adı bir daşın yonulmuş gözel fiqurlar düzəldirdi. Bir daş ürek formasında yonmuşdu, dedi, nişanlıma aparacam... Aparə bilmədi... O

- İlk başda təbii ki, qorxurdub bir az da. Amma bu zamanla artıq nifret hissini artırırdı. Ermenilər ölündə qorxurdub, bidden kimse şəhid olanda dəha da hevəslenirdik döyüş üçün. Gözümüzü qan bürüdü. Tankumızın birini vurdular, içindəkiler yandı. Hələ başqa hadisələr də var ki, hamisini danişma bilmərəm. Bismi orda yeganə hiss etdiyimiz o idi, hər şəhəde görə dəha, çox qisas alacaqı...

- Özünüzün en çok qorxduğunuz an olduğunu heç?

- Əvvəl-əvvəl başlayanda qorxu hissə var idi, sonra olmadı. Daha sonra bir hadisə də oldu, amma onu danişma bilmərəm.

- Əsir götürmüştər?

- Bütün hadisələr. Orda olurdum. Rusca bilmirdi tam. Amma ele belə danişdiq.

- Ne deyirdi?

- Qorxurdub, nə deyəcək. Yalvarıldı.

- Deyirdilər, əsirlər öldürülür, düzüdülür?

- Yox. Bize emr var idi ki, əsir goturuləni öldürmək olmaz. Bize emrən qırğıq çıxmırıq.

- Pərviz, bir gün yaddaşınız itirənşen, həc vaxt yadınızın çıxmayaq bir hadisə deye bilsəz?

- Bütün hadisələr. Orda olurdum. Hər nəfəs, keçən her dəqiqə. Yaddan çıxmaz. O çətin günləri necə unutmaq olar? 2-3 gün ac qalib döyüşməyi necə unutmaq olar? Topu-gülləni, şəhidləri, yaranalanları.. Inanmiram ki, nəyise unutmaq olsun.

- Bəs, gümələ hadisələr olurdum? Döyüş vaxtı, ya döyüşdən sonra...

- Hə, çox olurdu. Ekskavatorla ayaq yolu üçün yer qazmışdı. Əşgerin biri taxtalar qarışır döyüş həmin dərənin içine. Onu çıxardanə qəder güləmkən şəhid olacaqdıq az qala (gülür).

- Müsahibə üçün təşəkkür edirik, Pərviz. O cümlədən sizə də. Sağ olun ki, iştirak edələr, canınız, qanınız hasına torpaqları azad edələr.

- Cox sağ olun, men təşəkkür edirəm. Bu, menim en birinci növbəde borcumdur. Vəten sağ olun!

- Siz xalq düşmənini, milləti qırdrıb güllələndən tərifləyir, bəşin üstüne gül qoysunuz, ölkənin başçısını, "savadsız, qısamış" adlandırdırsınız. Bunklara cavab

Səhəbtələşdi: Orxan Saffari

Pərviz Abbasov: "Döyüslər ilk başlayanda topun-güllənin içində qəribə olursan"

- Hansı ərazilərdə oldun, haralarda döyüşdün?

- Ağdamda, Suqovuşanda, Talyışkende olmusam.

- Medallarla da təltif olunmuşsunuz yəqin..

- Bəli. Suqovuşan və Ağdam uğrunda medal.

"Birdən-birə sanki filmin içində düşürsən"

- Pərviz, siz de ilk dəfədir ki, müharibə görürsünüz. Biz bunları ancaq filmlərdə görmüşük. Qarabağ problemi yaşamışsınız, amma elə bu problemi oranı görəyənlər həll etdi. Bunun özü necə hissəsidir?

- Tebi ki. Birdən-birə sanki filmin içində düşürsən. İlk başda çətin idi əslinde. Qorxu var. Amma bu qorxu birdən bacara bilmərik qorxusu idi.

Həyati da. Amma ne yaxşı ki, olmadı belə, bacardıq.

- Qorxu hissə həcmi olmadı. Axi, bu olanlar bizim həyatımızda bir ilkidir.

- Açıqı, ilk başda olurdu, o da ona görə olurdu ki, təcrübəsiz idik. Döyüslər ilk başlayanda topun-güllənin içində qəribə olursan. Amma sonra alışsınan.

Mərmi top geləndə bilmirdin neyleyən bərinci. Hardan gelir, bilmirsən, nece gizlənəsən, bilmirsən. Sonra bu səsələrə döyünlərən, adı-leşir hər şey.

- Yəqin ki, 30 il sonra torpaqlara girmək de başqa bir hissədir.

- Əlbət. Buz orda olanda da bunu deyirdik.

Həmişə televizorda gördüğümüz yerlərə binci sən girmişən, həm de döyüşərək. Orda buna görə qədər sevinmişən ki. Məsələn, Ağ-



da qaldı orda. Zabitlərdən biri yanında yaranmışdı. Birinci dəfə idi gördürüm yaralı, şəhid...

- Neca oldu həmin hadisə?

- Ağdam istiqamətində döyüş gedirdi. Top sesi geldi, geldi döyüdən yarımıza. Belindən, ayağından yaranırdı. Mən bir anın içinde quruldum. Maşın var idi, yanında dayanmışdım.

- Dəyərli Pərviz Abbasov! Siz qorxurduğunuzda dənizdən gələn topun-güllənin içində qəribə olursanız, hər şəhəde görə dəha, çox qisas alacaqı...

- Hə, eledir. Çox ağır o. Məsələn, həmişə bir yerde olduğunu, alt-üstü kravatda yatalığın biri şəhid olur, onun yeri boş qalır...

- Oldumu çok yaxın xatirələrin olduğunu yoldaşın şəhid əlsin!

- Cox oldu. Qazi olanlar da, şəhid olanlar da. Bir əsgər yoldaşımız var idi. Yaxşı əl bacarığı var idi. Adı bir daşın yonulmuş gözel fiqurlar düzəldirdi. Bir daş ürek formasında yonmuşdu, dedi, nişanlıma aparacam... Aparə bilmədi... O

- Ha, orludu ele. Men birini dənizdən qorxurduq bir az da. Amma bu zamanla artıq nifret hissini artırırdı. Ermenilər ölündə qorxurdub, bidden kimse şəhid olanda dəha da hevəslenirdik döyüş üçün. Gözümüzü qan bürüdü. Tankumızın birini vurdular, içindəkiler yandı. Hələ başqa hadisələr də var ki, hamisini danişma bilmərəm. Bismi orda yeganə hiss etdiyimiz o idi, hər şəhəde görə dəha, çox qisas alacaqı...

- Özünüzün en çok qorxduğunuz an olduğunu heç?

- Əvvəl-əvvəl başlayanda qorxu hissə var idi, sonra olmadı. Daha sonra bir hadisə də oldu, amma onu danişma bilmərəm.

- Əsir götürmüştər?

- Bütün hadisələr. Orda olurdum. Rusca bilmirdi tam. Amma ele belə danişdiq.

- Ne deyirdi?

- Qorxurdub, nə deyəcək. Yalvarıldı.

- Deyirdilər, əsirlər öldürülür, düzüdülür?

- Yox. Bize emr var idi ki, əsir goturuləni öldürmək olmaz. Bize emrən qırğıq çıxmırıq.

- Pərviz, bir gün yaddaşınız itirənşen, həc vaxt yadınızın çıxmayaq bir hadisə deye bilsəz?

- Bütün hadisələr. Orda olurdum. Hər nəfəs, keçən her dəqiqə. Yaddan çıxmaz. O çətin günləri necə unutmaq olar? 2-3 gün ac qalib döyüşməyi necə unutmaq olar? Topu-gülləni, şəhidləri, yaranalanları.. Inanmiram ki, nəyise unutmaq olsun.

- Bəs, gümələ hadisələr olurdum? Döyüş vaxtı, ya döyüşdən sonra...

- Hə, çox olurdu. Ekskavatorla ayaq yolu üçün yer qazmışdı. Əşgerin biri taxtalar qarışır döyüş həmin dərənin içine. Onu çıxardanə qəder güləmkən şəhid olacaqdıq az qala (gülür).

- Müsahibə üçün təşəkkür edirik, Pərviz. O cümlədən sizə də. Sağ olun ki, iştirak edələr, canınız, qanınız hasına torpaqları azad edələr.

- Cox sağ olun, men təşəkkür edirəm. Bu, menim en birinci növbəde borcumdur. Vəten sağ olun!

- Siz xalq düşmənini, milləti qırdrıb güllələndən tərifləyir, bəşin üstüne gül qoysunuz, ölkənin başçısını, "savadsız, qısamış" adlandırdırsınız. Bunklara cavab

Səhəbtələşdi: Orxan Saffari

- Cox sağ olun, men təşəkkür edirəm. Bu, menim en birinci növbəde borcumdur. Vəten sağ olun!

- Siz xalq düşmənini, milləti qırdrıb güllələndən tərifləyir, bəşin üstüne gül qoysunuz, ölkənin başçısını, "savadsız, qısamış" adlandırdırsınız. Bunklara cavab

Səhəbtələşdi: Orxan Saffari

Asif Quliyev

Stalinin büstü, dənizin balığı, bir də ...

Xatirələr və həqiqətə çevrilmiş arzular

BELƏ OYUN OLAR?

Bu fikri biz demirik ha, bu sözleri en çok yüzlerle, minlərlə insanlar səsləndirirlər. O insanlar ki, pandemiya dövründə müxtəlif sıxıntırlarla, süründürməciliyelə və digər nöşanalarla üzləşirlər. Belə baxanda pandemiyaya uyğun hərəkət etmək, sanitər-gigiyenik qaydalarla riayət etmək, məsafəsi saxlamaq və tibbi maskalardan istifadə etmək hər bir vətəndaşın borcudur. Və əger ictiyəmlərə əməl əlmirsə, ara məsafəsi saxlamırsa və maska taxmırsa, deməli, o birmənələrə olaraq inzibati məsuliyyət daşıyır.

Təbib ki, bunu ekşin insanlar başa düşür və anlayır. Amma onlar onu anlayırılar ki, bir çox nəzarətçi organları vətəndaşın bir çox halda maska taxmamasını bəs qəbul edilir.

Axi Operativ Qərargah da bildirir ki, koronavirusdan qorunmaq üç qızıl şərti var: tibbi maskadan



yiron. Hətta iki maska taxıram. Amma belə bir basabas olan avtobuslarda iki yox ey, üç-dörd maska taxısan da yene koronavirusa yoluixmaq ehtimalı qalır. Hər səher yuzlərə sənəsin Operativ Qərargahın metropoliteni aqşamlaqla bağlı qərarına çox menfi yanaşır. Məsələn, avtobusdakı sənəsinler gileyinlər ki, Operativ Qərargahın avtobuslarda sənəsinin nələr əcdiyindən xəbəri yoxdur. Əger onlar da çox yox, bəs belə basabas olan avtobuslara məsələr, gərəklər ki, bəz nələr cəkir. Bilmirik onlar kime xidmət edir? Xalqa xidmət edirlərse, bu belə olmalıdır.

Əgər dövlətimizi istəməyən qüvvələrə xidmət edirlərse,

deməli, elə belə olmalıdır. Ar-tıq ələcimiz kəsilib, ölkə prezidenti canab İlham Əliyevə müraciət edir. Çünki prezident mü-daxilə etməsə, 5-ci kolona xid-mət edən adamlar bizim də axımda çıxacaqlar. Ona görə də de-yirik ki, canab prezident, avtobuslarda basabasda düz 3-4 aydır zülm cəkir. İndi də bir çox sahələrə faaliyyətə başladığını görə, vəziyyət bir az da ağırlaşır. Xahiş edirik, göstəris verin, metro açılsın! Biz na qədər digər qu-rumlara tət-tuşaq da, səsimizi eşidən tapımlı. Amma sizin bir sözünüzə yüz minlərlə insan av-

tobuslardakı basabaslardan metronun açılması neticəsində xilas ola bilər.

Biri maskanı bəhəne getirib yeri gəldi-gelmedi küçədə vətəndaşı cərimə elayir, bər səlahiyyət organı metronun açılmasına imkan verməib xalqı dövldənən nəzari salır, bər başqa qurum da insanların çetin vəziyyətindən istifadə edərək öz maraqlarını temin eləyir. Görünən odur ki, hər bir mürəkkəb situasiyadan düşmən qüvvələri istifadə edərək xalqın arasında böyük narazılıq yaratmağa çalışır. Bu işə birmənlər olaraq insanlar tərəfindən qəbul edilmiş və onlar tez bir zamanda "maska oyunu"nun bitməsini və metronun açılmasını arzulayırlar.

Oyun işə davam eləyir. Biri deyir küçədə də maska taxmala-sın, ictimai yerde də. Hələ bəzəmək kimi metronun da açılmasına imkan vermir. Camaatı işə artıq bu maska və metro oyunu lap boğza yiğib. Yəqin bunun da bər sonu var. Dünənədə ümumiyyətə sonu olmayan bir şey yoxdur. Əger hər şeyin sonu varsa, bəs niye Operativ Qərargah lazımi addımları atmir və yaxud atmaq istəmir? Ona görə də camaatın heç Operativ Qərargaha inamı və etibarı belə qalmayıb. Inam və etibar olmayan yerde in-sanlar özlərini çox pis hiss eləyir. O qədər pis hiss eləyirler ki, sanki onların havası çatışır...

Faiq QISMƏTOĞLU



hane getirərək onları incidir, yeri gəldi-gelmedi inzibati məsuliyətə edir və barələrdən protokol tətib edilir. Onsuñ da ehtiyac içinde olan və işləməyən hənsi adama küçədə maska taxmamağa görə, 200 manat cərimə etmek həmin insanın balasının başını kesmək deməkdir. Yeni hemin insan işləmərə və pul da tətip ailəsini dolandırma bilmir.

Adam tanışırıam ki,

pandemiya dövründə pulu ol-mdığında pulu ol-ara görə, borca düşüb, ailesini dolandırmaq namına çox minnət götürüb. Və artıq ikinci dəfə ona kimə borcu qaytarma-

Elyar İslamoğlu:
Yenə güzəştə
gedəcəyik?



30 ilədən heç bir azərbaycanlı işğal altında kəsildiləri, dini ibadətgah yerlərinin, ziyanlılar, ziyanlılar ziyarət edə biləndi, erməni buna imkan vermedi. Amma in-di iki günün biri ermənilər qrup-qrup Xudavəng monastr kompleksini ziyanət etməyə gəlir.

Xeyrdir?

Yüzlərə məscidimiz dağıdıldı, donuz tövsləsinə çevrildi. İbadətgahlarımdız, ziyanlılar məhv edildi.

Minalanmış ərazilərin xəritəsi verilmədiyi üçün mühəribə bitdikdən sonra da nə qədər şəhid verdik, yaralımız var. Xəritə verilmədikcə itki verməyə davam edəcəyik. 1-ci Qarabağ mühərabəsində itkinlər tapılmayıb, asılrlar hələ də qaytarılmayıb.

Rus 30 il müddətində Qarabağda bir dənə də olsa ev bərpa edib orə bir azərbaycanlı qaytarmadı.

Amma indi dayanmadan erməniyə ev bərpa edir, Qarabağ geri qaytarır.

Əgar rus xeyrə, sülh tə-rəfdar idisə indiyədək həmin xeyrəxalığı azərbaycanlılara qarşı niyə etmirdi?

Əgar rusun erməniyə ürəyi yanırısa aparsın Rusiyada siy-şaq versin.

Deməli rusun məqsədi erməniyi Qarabağda yerləşdirmək və məcburi də olsa saxlamaqdır.

Yenə susacaq? Yenə gü-zəştə gedəcəyik?

Qaradağlı faciəsi və gözü yolda qalan qara dağlılar - 29 il keçdi

Qaradağlı kendi Xocavənd rayonun merkezindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağetəyi ərazidə yerləşir. 1988-ci ilde Dağlıq Qarabağda erməni separatçıları baş qaldırıq an-dan Xocavənd rayonunun Qara-dağlı kəndlərinə faciəli günləri başlandı.

1990-ci il noyabrın 24-də 3 nəfər kənd sakını Xocavənd-Xankəndi yolunun 6 kilometrində erməni quldurları tərəfindən vəhşicisi-ne qətle yetirildi.

1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtoməsin ermənilər tərəfindən ateş tutuldu, bir nəfər ölürdü, 4 nəfər yara-lıdı.

Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi.

1991-ci il martın 8-də

ermənilər kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetir-dilər.

Həmin il iyunun 28-də kəndin 3 kilometrliyində fermada 6 sakın - 3 kişi və 3 qadın diri-dirili yandırıldı.

1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn erməni avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrində erməni quldurları tərəfindən ateş tutuldu. Avtobusdakı 40 nəfəre yaxın sən-niñisindən 2 ölü, 6 qadın həlak ol-du. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında dəha bir azərbaycanlı vəhşicəsinə qətle yetirildi, 100-e yaxın qoynu ermənilər tərəfindən qənimət kimi aparıldı.

Kənddə veziyət getdikcə çetinləşir, faciənin törediləcəyi gün yaxınlaşır.

Kəndin Beylik bağı adlanan yerdə 23 sakın erməni cəlladları tə-refindən güllələndi, əksəriyyəti yaralı halda diri-dirili silos quyuşusunda basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

yerləşən erməni kəndlərində maşınlarından düşürdü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zeki bulağında, 2 nəfər Cəmiyyət kəndindən ölürdü.

Girovluqla olan 8 nəfər kənd

dağılı kendini işğal ediblər. Kəndin her 10 sakinindən biri işsənceler-le öldürülrək şəhid olub. Qara-dağlıya hüməcüm Arabo və Aramo birləşmələri, Monte Melkonyanın destəsi iştirak etdi. Həmçinin, kəndə hücum zamanı 366-ci mot-oatoici alayıñ da qüvvələrindən istifadə edildi.

Qaradağlıda tö-rədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi mü-dəfəsi destəsinin üzvləri əsir gö-türülüb. Onlardan 180 nəfəri qətle yetirilib.

Girovluqla olan 8 nəfər kənd

dağılı kendini işğal ediblər. Kəndin her 10 sakinindən biri işsənceler-le öldürülrək şəhid olub. Qara-dağlıya hüməcüm Arabo və Aramo birləşmələri, Monte Melkonyanın destəsi iştirak etdi. Həmçinin, kəndə hücum zamanı 366-ci mot-oatoici alayıñ da qüvvələrindən istifadə edildi.

Qaradağlıda tö-rədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi mü-dəfəsi destəsinin üzvləri əsir gö-türülüb. Onlardan 180 nəfəri qətle yetirilib.

Ümumilikdə Qaradağlı soy-qırımda 217 övladını itti-rib, onları in-san girov götü-rülüb.

Ermenilər silos quyuşulara doldurub, girovlar dehşətli işsəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, coxunun taleyi hələ də malum deyil.

Öldürülenlərdən 50-si qadın, 28-i uşaq idi. İki ailənin her birindən 4 nəfər şəhid olub, 142 aile başçısını itirib, 340-a yaxın uşaq yetim qalıb. İşğal neticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 520 yerlik orta məktəb binası, 45 car-payılı xəstəxana binası və digər obyektlər dağıldıb. Kəndin 1800 nəfəre yaxın sakını məcburi köç-kün düşüb.

Öldürülenlərdən 50-si qadın, 28-i uşaq idi. İki ailənin her birindən 4 nəfər şəhid olub, 142 aile

başçısını itirib, 340-a yaxın uşaq yetim qalıb. İşğal neticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 520 yerlik orta məktəb binası, 45 car-payılı xəstəxana binası və digər obyektlər dağıldıb. Kəndin 1800 nəfəre yaxın sakını məcburi köç-kün düşüb.

Artıq bu tür yurdunun işğal olunduğu gündən 29 il keçir.

Ermenistan Silahlı Qüvvələrinin

nezarəti altında qalmış Qaradağ-

lı azad olunacağı günü, Qaradağlı sakınıları isə yurdlarına dö-

nəcəyi anı həsrətə gözleyir.

Qaradağlı soyqırımı ikinci Xo-

cəli adla adlandırılır. Çünkü 1992-ci

il fevralın 17-18-də töredilmiş Qaradağlı faciəsi Xocəli soyqırımdan-dek töredilən ən qanlı faciə kimi tarixe yazılıdır.

Həmin gün Ermenistan silahlı

güvələri Xocavənd rayonunda

azərbaycanlıların yaşadığı Qara-

dağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn erməni quldurları tərəfindən

güləldən güllələndi, əksəriyyəti

yaralı halda diri-dirili silos quyuşusunda

basdırıldı. Əsirlerin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində

gələn ermə

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

No 19 (2200) 18 fevral 2021-ci il



İLHAM ƏLİYEVİN ERMƏNİSTANA VƏ DÜNYAYA MESAJI

Azərbaycan Respublikası Hərbi Qüvvələrinin Ali Baş Komandani İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük vətən müharibəsində şanlı qələbəsindən sonra işğaldan azad olmuşun xüsusi təkinti-bərpa işlərini başlanmasına ölkə başçımızın diqqət mərkəzindədir. 28 illik işğal zamanı demək olar ki, tamamilə dağıdılmış şəhər və kəndlərimizin, mədəni irsimiz sayılan tarixi abidələrimizin bərpa olunması, işğal zamanı yurdunuvarlarından didərgin düşmüs 750 minden çox məcburi köçküvətəndəşərlərimizin tezliklə doğma yurduvularına qaytarılması, möhtərem prezidentimizin bu məsələyə nə de-rəcədə həssas yanaşmasının sübutudur.

10 noyabrda düşmənin kapitulyasiyası ilə bağlı üçtərəfli razılışma imzalandığı vaxtdan öten üç ay müddətində prezident İlham Əliyev demək olar ki, işğaldan azad olmuşun torpaqları

bütün şəhər və kəndlərinə səfərlər edərək, real vəziyyəti səxən özü qiyametləndirir, yenidənqurma-bərpa işləri ilə bağlı aidiyəti təşkilatlarla müvafiq göstərişlərini verir. Növbəti səfər fevralın 14-də baş tutub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ve qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıllı rayonlarında olublar. Prezidentimiz təşkilatçı işi işğaldan azad edilmiş azərilərlərtə artıq abadlıq və quruculuq işlərinə başlanmasıనı gərmək olar. Tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən, daha müsəsir planlı bərpa edilmesi prosesi sərətətə davam etməkdedir. İşğaldan azad edilmiş rayonlarda "yaşlı enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində "ağılı şəhər", "ağılı kənd" salınması ilkin olaraq Zəngilan rayonunun Üçüncü Ağalı kəndində pilot layihə kimisi icra olunacaq. Səfər zamanı ölkəmiz üçün stra-

teji əhəmiyyət daşıyan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu teməlinin qoyulması xüsusi əhəmiyyəti məsələ idi.

Cənab prezidentin də dediyi kimi, dəmir yolu ilk növbədə vətəndaşlarının azad edilmiş doğma yurdularına rahat qayıtması, yenidənqurma-bərpa işlərində lazımlı olan yeklərin daşınması üçün müümən əhəmiyyət kəsb edir. Bundan başqa, bu dəmir yoluun istifadəsi Azərbaycanın esas hissəsi ilə Naxçıvan dəmir yolu bir-birinə bağlayacaq. Yeni teməli qoyulan dəmir yolu infrastrukturunun strateji əhəmiyyəti ona görədir ki, sonradan bu yol qardaş Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

"Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yoluun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiye arasında bu dəmir yoluun istifadə edərək yüksək təmin dəsniməgə başlanmışdır. Görün, biz na qədər uzaqgörənlilik göstərmişik, böyük iradə göstərmişik. Eyni zamanda, maliviyə resurslarını səfərber etmişik və bu dəmir yolları bağlandılarını biz təmin edirik. Bu bizim ölkəmiz üçün lazımdır. Cümlək biz etibarlı tranzit ölkəsi kimi bundan böyük maliviyə geliri əldə edəcəyik, eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin edilməsi üçün de bunun çox əhəmiyyəti var" - deye prezident İlham Əliyev teməloyma mərasimindəki çıxışında bildirib. Dövlət başçısı Azərbaycan dövlətinin qısa müddətə hansı miqyasda iş ortaya qoymuşunu açıqlayıb, eyni zamanda bölgənin siyasi, iqtisadi, ticarət mənzəresini dayışdırıb, region



ölkələrini bir-birinə bağlayacaq layihənin əhəmiyyətini bir daha vurğulayıb. Daha sonra Laçın rayonuna səfər edən prezident İlham Əliyev qısa müddət erzində rayonun Gülebird kəndində inşa edilən Su Elektrik stansiyasının açılışında iştirak edib. Bərpa işlərinin sürətli həyata keçirilməsi üçün elektrik təhcizatının xüsusi əhəmiyyəti var.

İşğaldan azad edilmiş Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb. "Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik yarımstanıysının inşasına başlanıblı və təzkiyə istifadəyə verileceyi gözlənilir. İşğaldan azad edilmiş digər ərazilərimizdə

bu işlər sürətli dənam edir. Gülebird Su Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bildir ki, "Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismarınə verilir. Bu Su Elektrik Stansiyasının generasiyası güclü 8 meqavatdır... Əsas məsələ ondadır ki, bu stansiya işa düşəndən sonra artıq burada elektrik təchizatının xüsusi əhəmiyyəti var.

İşğaldan azad edilmiş Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik yarımstanıysının inşasına başlanıblı və təzkiyə istifadəyə verileceyi gözlənilir. İşğaldan azad edilmiş digər ərazilərimizdə

bu işlər sürətli dənam edir. Gülebird Su Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bildir ki, "Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismarınə verilir. Bu Su Elektrik Stansiyasının generasiyası güclü 8 meqavatdır... Əsas məsələ ondadır ki, bu stansiya işa düşəndən sonra artıq burada elektrik təchizatının xüsusi əhəmiyyəti var.

İşğaldan azad edilmiş Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa şəhərində elektrik təchizatının xüsusi əhəmiyyəti var.

Şuşa şəhərinin mühərabədən dərhal sonra elektrik enerjisi ilə təmin olunmasının birci merhəlesi artıq başa çatdırılıb.

"Cənab prezidentin tapşırığı ilə "Azəriş" artıq Şuşa şəhərinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yüksək gərginlikli xələrlən cəkilişini sürətli dənam edir. Şuşa

